

**“Düşünən oxucu” müsabiqəsinin qaliblərinin təltif edilməsi barədə
Azərbaycan Respublikası Təhsil nazirinin əmri**

Təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədi ilə keçirilmiş “Düşünən oxucu” müsabiqəsinin qaliblərinin təltif olunması ilə əlaqədar “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq **əmr edirəm:**

1. Aşağıda adları göstərilən şagirdlər diplomla təltif edilsinlər:

- | | |
|------------------------------------|---|
| – Hacıyeva Məryəm Aslan qızı | – Azərbaycan Milli Konservatoriyası
nəzdində Respublika incəsənət gimnaziyasının
VIII sinif şagirdi |
| – Kərimli Leyla İlqar qızı | – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzinin IX sinif şagirdi |
| – Əliyeva Nigar Vaqif qızı | – Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına
8 nömrəli məktəb-liseyin IX sinif şagirdi |
| – Nəcəfli Fatimə Yaşar qızı | – Bakı şəhəri Məktəb-Lisey Kompleksinin
VII sinif şagirdi |
| – Quliyeva Fidan Rəfail qızı | – Ağdam rayonu 1 nömrəli tam orta məktəbin
VIII sinif şagirdi |
| – Zeynalova Dəniz Etibar qızı | – A.S.Makarenko adına Humanitar fənlər
təmayüllü Respublika gimnaziyasının
X sinif şagirdi |
| – İsmayılova Mətanət Saməddin qızı | – Gəncə şəhəri 37 nömrəli tam orta məktəbin
IX sinif şagirdi |
| – Səfərov Ayaz Natiq oğlu | – BDU-nun nəzdində “Gənc istedadlar”
liseyinin VII sinif şagirdi |
| – Kərimli Cahan Cavid qızı | – Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli
məktəb-liseyin V sinif şagirdi |
| – Quluzadə Xanım Ceyhun qızı | – S.Rüstəm adına Xarici dillər təmayüllü
gimnaziyanın VIII sinif şagirdi |
| – Abdullazadə Gülər Samir qızı | – Mingəçevir şəhəri 20 nömrəli tam orta |

- Vasiyeva Sara Nizar qızı
- Hüseynova Leyla Elşad qızı
- Məmmədli Kənan Tofiq oğlu
- Balakışiyeva Səma Nemət qızı
- Cəfərova Səma Rəşad qızı
- Əlizadə Nərmin Etibar qızı
- Mahmudova Xanım Amanulla qızı
- Vəliyeva Zəhra Elnur qızı
- Məmmədli Xatın Qafqaz qızı
- Zurufçu Atilla Yaqub oğlu
- Bədəlova Nəzrin Hilal qızı
- Usubova Jalə Ələkbər qızı
- Muradlı Jalə Pərviz qızı
- Məmmədova Fidan Vüqar qızı
- Hüseynova Xuraman Ceyhun qızı
- Hüseyinli Xasay Səbuhi oğlu
- Tahirzadə Fidan Rüşət qızı
- məktəbin IX sinif şagirdi
- Zaqatala rayonu Sumaylı kənd tam orta məktəbinin VII sinif şagirdi
- Beyləqan rayonu I Şahsevən kənd Ə.Rüstəmov adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
- “Hədəf” liseyinin VII sinif şagirdi
- Göygöl rayonu Balçılı kənd R.Tağıyev adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
- Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin IX sinif şagirdi
- Xəzər Universiteti nəzdində Dünya məktəbinin VII sinif şagirdi
- Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi
- S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın IX sinif şagirdi
- Samux rayonu Alabaşlı qəsəbəsi tam orta məktəbin IX sinif şagirdi
- Bakı Atatürk liseyinin V sinif şagirdi
- Bakı şəhəri 202 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
- Laçın rayonu 10 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
- Bakı şəhəri 285 nömrəli tam orta məktəbin VII sinif şagirdi
- Bakı şəhəri Heydər Əliyev adına liseyin VIII sinif şagirdi
- Füzuli rayonu Horadiz qəsəbəsi 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi
- Gəncə şəhəri 28 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
- Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi

– Əhmədova Nuranə Şahin qızı

– Şəki şəhəri 11 nömrəli tam orta məktəbin
VII sinif şagirdi

– Cabbarlı Aydan Arif qızı

– Qazax şəhəri H.Qaratel adına ümumi orta
məktəbin IX sinif şagirdi

2. İctimaiyyətlə əlaqələr sektoru (Cəsərət Valehov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) əmrin müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmri.

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri

29 mart 2022-ci il

F-145